



- Bu istek baxdıgım filmlerin təsirindən yaranmışdı. Çoxuşaqlı ailə olsaq da, uşaqlıqdan tek olmağı, tək qalmayı seven biriymə və düşünürdüm ki, yüksəklilikdə de tek olacağam. Hətta, onu xəyal etmek, özünü zirvəyə dirmanan təsəvvür etmək belə, gözəl duygudur. Amma o sənətə necə çatacağımı bilmirdim. Həmin dövrə rayonda qalırdım və istədiyin hər şey haqqında məlumat əldə etmək ele de asan deyildi. Alpinist olmaq üçün hansı məktəbə getmeli, hansı fənni oxumalı, kimə müraciət etməli olduğunu bilmirdim. Diger tərfdən, evdəklərin də təsiri var idi. Ona görə alpinistlik sadəcə bir istek olaraq qaldı.

- **Tibb Universitetinə qəbul olmaqla İsmayıllıdan Bakıya gəlirsiniz və tələbəlik heyati başlayır. O illəri necə xatırlayırıınız?**

- Kənddə, kasib ailədə böyüdüdüm, gəlib zəngin ailələrin uşaqları ilə eyni mühitə düşdüm. Bu, məni ilk dönenlər kompleksə

olan balaca bir uşaq vardi. Təxminən 5 yaşındakı bu uşaq ürək əməliyyatı olmuşdu. Əməliyyat uğurla keçəsə də, aqciyərlərində problem yaradı və necəsa uşaq öldü. O, öləndən sonra onun görüntüsündə gözümüzün ömündən getmirdi. Neçə gün durmadan ağlamışdım. Uşaqların ölümünü görmək çox ağır menzərədir. Bu, qəti şəkildə qeyri-peşəkarlıq kimi qarşılanması. Hazırda da işim ele də asan deyil. Ürək-damar cərrahlığı özü kifayət qədər çətinidir. Lakin mövzu uşaqlar olanda, həssaslaşırıam. Həmçinin, valideynlərin uşaqları xəstə ikən yaşadıqları kedəri, gərginliyi görmek istəmirəm. Onları təsəvvür edəndə əlim, ayağım titrəyir, işləye bilmirəm.

- **Bir az da indiki işinizdən danışaq.**

- Təhsilimi başa vurdुdan sonra İzmirde xəstəxanada çalışmağa başladım. Amma bir müddət sonra İraqda işləyen bir dostum orada mütəxəssise ehtiyac olduğunu deyib, məni ora dəvet etdi. Hazırda İraqın Kərbala şəhərində Əl-Kafif xəstəxanasında ürək-damar cərrahi olaraq çalışıram.

- **Maraqlıdır, necə oldu ki, İzmirdəki işiniz qoyub, dəvəti qəbul edərək İraqa köcdünüz?**

nilən səviyyədə olmadığından ölkəyə kənardan gətirilən həkimlərin sayı çoxdur. Xəstələrin xəricdən gelən savadlı həkimlərə böyük hörməti və inamı olur.

- **Yəqin ki xəricdən gətirilən həkimin də maası yüksək olar.**

- Bizdə aylıq sabit maaş verilir. Aya 4 min dollar alırıq. Başqa ölkədən gətirilən həkimlər xüsusi yataqxanada qalırlar və yemeklə təmin olunurlar. Biz sadəcə paltar və özümüza lazımlı olan xüsusi nələrişə almağa pul xərcleyirik.

- **Başqa ölkədə yaşamağın çətinlikləri nələrdir?**

- Orada həkim işləyən yeganə azərbaycanlıyam deyə, tamamən asosial mühitdəyəm. Səhər işə gedirəm, axşam işdən evə gəlirəm. İşdən sonra gedile bileyək əyləncə, alış-veriş mərkəzi yoxdur. Həmçinin dili bilmədiyim üçün kimləşə danışmaq, nə isə fikir bölüşmək kimi şansım olmur. Tamamən qapalı bir vəziyyətdə yaşayırıam. Türk həkimlər var, bəzən onlarla danışırıam. Amma ümumilikdə asuda vaxtlarımlı film izleyərək və kitab oxuyaraq keçirirəm.

- **Dili bilmədiyinizi qeyd etdiniz. Bəs, işdə xəstələrlə, xəstəxana işçiləri ilə necə danışırıınız?**

- Orada bütün xarici həkimlərin tərcüməcisi var. Xəstələrlə tərcüməçi vasitesilə ünsiyyət qururıq. Tibbi personal aramızda ingiliscə danışırıq. Tərcüməçi səhər iş başlayıandan, biteməndək mənim yanımnda olur. Hətta, öz tərcüməcimdən xahiş etmişəm ki, sadəcə dediyim sözləri yox, danışarkan istifadə etdiyim jestləri bəle xəstəye düzgün çatdırırsın.

- **Maraqlıdır, ürək-damar cərrahi hansı xüsusiyyətlərə sahib olmalıdır?**

- İlk olaraq vurğulayıbm ki, burada qadın-kişi, yəni cins ayrimı yoxdur. Deyə bilmərik ki, kişilər daha yaxşı cerrah olur, qadınlar yox və ya eksinə. Bunu təhsil illerindən anladım. Çünkü qrup uşaqları ile əməliyyataya giren zaman elə oğlanlar vardi ki, qan gören kimi ürəyi gedirdi, amma qızlar çox rahatlıqla əməliyyatı izleyirdilər. Yəni ilk olaraq cərrahın qan fobiyası olmamalıdır. Bundan başqa, əməliyyat zamanı işini professional şəkilde görmək üçün soyuqsanlı olmalı, amma əməliyyatdan sonra xəstə ilə empatiya duyusunu qurmağı bacarmalıdır. Bir da yaxşı tikmək qabiliyyəti olmalıdır. Bunu məişətde istifadə edilən tikiş kimi yox, el əzələlərinin həssaslığı və barmaqlarının hissiyyatı, bileyən tikiş zamanı dönməsi kimi anlayın. Son olaraq tez qərar verme gücüne sahib olmaq lazımdır. Çünkü əməliyyat zamanı qərar verme vaxtı çox azdır. Bacardığın qədər tez və düzgün qərar vermelisən.

- **Yüzlərlə əməliyyatda olubsunuz. Hər dəfə əməliyyata girəndə həyəcan hissi olur?**

- Bu hiss xəstəyə, onun xüsusiyyətlərinə, psixologiyasına görə dəyişir. Məsələn, elə xəstə var ki, səhət zamanı çox rahatlıq verir. Xəste rahat, pozitiv, gülərəldürsə, cərrah da rahat olur və əməliyyatı da uğurlu olur. Amma ekşinə xəstə çox titiz, narahatdırısa, həmin əməliyyatda problem çıxmama faizi yüksəkdir.

- **Başqa birinin ürəyinin əllərinin arasında döyündüyünü görmək necə hissdir?**


- Bu sözü ifadə biləmeyecek dərəcədə möhtəşəm duygudur. İlk dəfə bunu 2012-ci ildə sentyabr ayında yaşamışam. O ki qəlibi əline alırsan və o döyüñür. Həmin an həyəcandan ölcəkdəm. İnanın səmimiyyətimə, hər əməliyyatda eyni səviyyədə olmasa da, ona yaxın hissələr keçirirəm. Bunu da qeyd edim ki, neçə ildir əməliyyatlarda iştirak edirəm, hələ ki eyni quruluşa malik ürək görməmişəm. Barmaq izlərimiz kimi üreklerimiz də özünəməsus olur.

- **Söhbətimiz zamanı İraqda tək olduğunu, asosial bir həyat keçirdiyinizi qeyd etdiniz. Elə an olub ki, hər şeyi geridə qoyub ölkəməzə və ya Türkiyəyə, yəni əvvəlki işinizə qayıtmak istəyinizi?**

- İlk getdiyim dönenlər daxirdəm. Amma bir müddət sonra alırsan. Hətta, arada valideynlərimi görməye geləndə Kərbala üçün daxirram. Türkiye və ya Azərbaycana qayıtmə planım isə yoxdur. Növbəti mərhələdə artıq Almaniya getməyi hədəfləyirəm. İraqda işlədim dönen mənə böyük təcrübə qazandırdı və qazandırıma da davam edir. Amma gələcək karyeramda daha uğurlu nəticələr əldə etmə üçün Almaniya gedib ürək köçürülməsi və robotik ürək cərrahiyəsi ilə məşğul olmağı planlıyıram.

- **Uğur demişkən sizcə, uğurun sırrı nedir?**

- Çalışmaq, inadla, əzməle çalışmaq. Qarşına qoymuş məqsəd üçün mütləq ciddi şəkildə çalışmalısan. Lazım gələrsə, dostlarından, ailədən belə vaz kecib bütün gücünü oxumaq, çalışmağa sərf etməlisən.



- Belkə də təsadüfdür, amma İraqdakı həyat mənə əvvəldən maraqlı gəldi. Bir dönenlər İŞİD haqqında maraqlanırdım, onların fealiyyətini izləyir, barələrdən çəkilmiş filmlərə baxırdım. Həmişə, görəsən, gənclər niyə ora qoşular, kenardan danışılan kimi doğrudan da qorxunc ölkədirmi deyə, beynimdə suallar vardi. Ona görə təklif geləndə, düşünmədən qəbul etdim.

- **Artıq, yarım ildən çoxdur ki, orada işləyirsiniz, beyninizdəki suallara cavab tapa bilibsiniz, özünüz necə hiss edirsiniz?**

- Özümü çox yaxşı hiss edirəm. Əslində, savaşın ortasına getdiyimi düşünürdüm, amma elə deyilmiş. Yəni istədiyim o savaş ab-havasını, həyəcanını tapa bilmediim (gülür). Həqiqətən də orada işləmək böyük zövq verir. Yəni qıraqdan deyilənləri eşitmək fərqli, amma gedib həmin hadisələrin canlı şahidi olmaq tamam başşadır. Bir məsələn fərginə vardım ki, İslam dini əreb ölkəsində dənə gözdər. Oradakı insanı münasibətləri, dincən münasibəti göründə islamla olan hərəkət və sevgim dənə da artır. Onlar dini qaydalarına uyğun yaşayırlar.

- **Orada səhiyyə sistemi necədir?**

- Açığlı, buradakı həkimlərin elə de peşəkar olmadığını, xəstələrinin sevmədiklərini müşahidə etmisi. Xəstələrinə qarşı çox amansız olurlar, pul üçün incidib, hətta, yanlış diaqnoz belə qoya bilərlər. Təbii ki, aralarında vicedənələr də var, amma rüsvətə görə incidentlər çoxluq təşkil edir. Yerli həkimlərin peşəkarlığı istə-



salırdı. Qrup yoldaşlarımla elə yaxın əlaqəm olmadı, qaynayıb-qarışan biri deyildim. Həmçinin, maddi təminat üçün işləməye məcbur idim deyə, dersdən sonra işə gedirdim. İlk vaxtlar bir klinikada, daha sonra Məhkəmə-Psixiatrisk Ekspertiza Mərkəzində işləyirdim. Dərsdən çıxıb Maştəğaya gecə növbəsinə gedirdim. Ona görə elə də sosial biri deyildim. Amma son illərdə əsl dostlarımı tapdım. Onlarla gözəl vaxt keçirirdik.

- **Azərbaycandakı tibb təhsiliniz pediatriya üzərdir. Nə üçün bu ixtisası davam etdirəndiniz, xərcidəki təhsilinizi ürək-damar cərrahlığı üzərə aldınız?**

- - ixtisas seçimi zamanı ilk sıradə müalicə işi, ikinci işə pediatriyanı yazmışdım və balıma görə ora düşdüm. Düşdüyüm ilk gündən özüme söz verdim ki, neçə olursa, olsun ixtisası dəyişəcəyəm. Pediatriyanı heç vaxt istəməmişəm. Hətta ikinci ixtisasında da uşaqlarda ürək-damar cərrahlığını seçmə şansımlı olsa da, imtina etdim. Çünkü qəti şəkildə bu sahəni istəmirdim.

- **Maraqlıdır, bu qərarın alınma səbəbi nedir?**

- Həkimlik bütün ixtisaslarda çətindir, amma mən uşaqların xəstəliklərini, onların acı çəkmələrini görməye döze bilmirəm, özümdən asılı deyil. Bununla bağlı heç də yaxşı olmayan bir xatirəm var. Türkiyədə təhsilə tezə başladığım vaxtlarda reanimasiyada xəstəliyi çox ağır

Kərbalada ürək-damar cərrahi işləyən azərbaycanlı həkim

Yusif Əbdülov: "Ürəyin döyüntülərini ilk dəfə əllərimin arasında hiss edəndə az qala həyəcandan ölücməkdim"

Günel Azadə

Həkimlik uşaqlıq arzusu olmasa da, işləməyə başladığdan sonra bu sahəni sevib. Tibb üzrə ikinci təhsilini Türkiyədə aldıqdan və bir müdət orada çalışıdığdan sonra İraqda işləməyə başlayıb. Deyir ki, İraqda İsləmək ona böyük təcrübə qazandırıb. Gələcək üçün hədəfləri ise tamam başşadı.

"Uğur hekayesi" rubrikamızın qonağı hazırda İraqın Kərbala şəhərində Əl-Kafif xəstəxanasında ürək-damar cərrahi işləyən Yusif Əbdülovdur.

Qeyd edək ki, Y.Əbdülov 1986-ci ildə İsmayıllıda anadan olub. Orta təhsilini orada aldıqdan sonra ali məktəbə qəbul olaraq Bakıya köçür. 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində pediatriya fakültəsində oxuyub. 2012-2017 Türkiyənin Ege Universitetində ürək-damar cərrahlığı üzrə təhsil alıb. Cərrahiyə və tibbi ixtisası üzrə 10 illik təcrübəsi var. 200-dən çox açıq ürək əməliyyatlarında baş cərrah, 450-dən çox açıq ürək əməliyyatlarında isə ikinci derəcili cərrah olaraq iştirak edib. 400-dən çox periferik damar əməliyyatını baş cərrah kimi, 200-dən çoxunu isə baş asistan kimi hayata keçirib.

- Sosial media paylaşımlarınızdan hiss olunur ki, işnizi çox sevirsiniz. Peşənizə olan bu sevgi uşaqlıqdan var idi, ya işlədikdən sonra yaradı?

- Düzü, uşaqlıqda hansı peşəni istəmeyimin bir ehəmiyyəti yox idi. Bu, o dövr üçün bir çox ailələrdə rast gəlinən situasiyadır. Valideynlər uşaqları yonləndirir, peşə seçimindən öz qərarlarının düzgün olduğunu düşünürərlər. Bütün də de anam həkim olmamı isteyirdi. Evdəklərin seçimime təsiri ilk mərhəledir, növbəti mərhələ mühitin təsiridir. Yeni həkime olan hörmət, peşənin sanballılığını, ağırlığını filan nəzərə alaraq bir de gördüm ki, Tibb Universitetinə hazırlaşırıam. Tam olaraq sevgisinin yaranması isə iş həyatında atdıgım ilk addımlarla başlıdı. İşlədikdən, insanları sağaltdıqdan sonra sevdim.

- Deyrinsiz ki, o illərdə sizin hansı ixtisası istəməyinizin bir önemi olmayıb. Maraqlıdır, "Yusif, hansı peşəyə yiyələnmək istəyirsən" suallını versəydilər, nə cavab verərdiniz?

- (Gülür) Alpinist.

- Bəs, nə üçün öz istəyinizdən el çəkdiiniz?